

Hər hansı bir şəxsiyyətlə və ya kiminsə yaradıcılığı ilə ilk tanışlıq çox vaxt ömrü boyu dəyişməyən, münasibətlərin, görüşlərin isti-soyuqluğuna, intervallarına baxma-yaraq, sonda gələcəyin nəticədən o qədər də seçilməyən bir təssürat doğurur.

Görkəmlili şairimiz, Dövlət mükafatı la-rueati, köhənə dostum Fikrat Sadiqla tanışlığımız bu baxımdan görk ola bilər. Biz indiki Bakı Dövlət Universitetinə girəndə Fikrat bayın yoxın ki, 34-35 yaşlı olardı. Elə o vaxt saçlarına dən düşə də, biz onu taytuşumuz sandıq. O, bizim hamımızdan da-ha gənc, oyanıq, fikirli, zarafatçı, son dərəcə səmimi bir adam idi.

İlgincə oları budur ki, "uşaq" xəsiyyətli Fikratın şeirləri elə o vaxt da özündən çox qoca və müdrik görünürdü, elə indi də elədir.

Fikrat Sadığın o vaxt "Işıq şeirləri" məşhur idi. Işıq xətti kimi gərilən misralarından doğrudan da fasılısız bir ürkə, ilham, istedad işığı axan şeirlərindən ibarət kitabını buraxmışdı. Bu onun ilk kitabı olsa da, sanki əlli illik bir yaradıcılıq axtarışının sonucu idi. İlk kitabı Fikrəti təcrübəli bir şair kimi tanılmışdı və həmin kitabı bir-iki dəfə və-rəqləyəndən sonra şeirlərin çoxu həmişəlik yaddaşma köçdü:

*Sizin yanınızda qoşa galordik,  
Nələr danışardıq, burda biz, nələr.  
Baxış susardıq, deyib-gülərdik,  
Ey qızıl lalələr, qızıl lalələr!..*

*Bu əziz yerləri unutdu o qız,  
Kim bilir, həlkə də qayudub galər.  
O gəlmir... Siz niyə qızarırsınız  
Ey qızıl lalələr, qızıl lalələr!..*

Bu səkkiz misrada deym tərzi, dilin gö-zəlli bir yana, həm də o qədər zərif, aydın, təsirlilər bir sevgi tarixçəsi, təbitələ insan du-yğularının elə qəribə bir qarşılışdırması var ki, təhlili sahifələrlə yer tutar. Kağızda do-ğulub, kağızda qalan şeirlərən farqli olaraq bù şeirlər o vaxtdan bəri dillər əzberidir və neçə illərdür ki, lalələrin od vurdugu düzlər-dən, dağ yamaclarından keçəndə təbiətə bu misralarla müraciət edir, gəncliyin uzaq həsrətlərini bu misralarla yelpikləyiram... Eyni sözləri "Buna hicran deyirsən", "Mə-həmməd Hadiya", "Cığır" və s. şeirləri haq-qında da demək olar. Çünkü sonralar neçə-neçə kitabı çıxsa da, Fikrat Sadığın danış-sında yadımıza əvvəlcə həmin şeirlərin mis kimi cingiltili, daim gərginlik altında olan, canlı misraları düşür...

Fikrat Sadığın hər yeni kitabı, yeni şeir silsiləsi monim üçün sevindir, gənclik illərinin şirin xatirələrinə qayıdışdır. Hər dəfə də onun yeni şeirlərini oxuyanda ürəyimdən fikrimi yazmaq, təssüratımı bölüşmək istəyi keçir...

1991-ci ildə nəşr olunmuş "Seçilmiş əsərləri"ndən sonra uzun müddət Fikrat Sa-dığın kitabı çıxmadi. Şərədə, kitabda mü-nasibət dəyişilmişdi. Amma 1997-ci ildə nəşr olunan "İşə ev arasında" adlı yeni ki-tabi göstərdi ki, bù illərin poeziya üçün əyari olmayan müthiti Fikrat Sadıq ilhamını quruda bilməyib, əksinə, o, əvvəlkindən daha ardıcıl, daha səmərəli yazıb, sevinci faciələrlə qarışmış bu çətin dövrün heç bir olayı, durumu, duyğusu ondan yan keçmə-yib.

Son bir ildə isə şair qəzetlərdə bu kitabın poetik ovqatını davam etdirməklə ya-naşı, hər dəfə yenİ axtarışları ilə heyət dəyişən bir sira şeir silsiləsi çap etdirmişdir. Yəni həmin kitabdan sonra Fikrat bayın az qala bir kitab həcmində olan yeni dəyarlı şeirlərini oxumuşam...

Fikrat Sadıq, doğrudan da, yazmamaq olmayıanda yaranı şairdir. Bu baxımdan "İş-ə ev arasında" kitabındaki şeirlərdə möv-zular çox çeşidli, dəyişik olsa da, amma on-ların hamisi bir şeir kimi, bir silsilə və ya

böyük əsərin parçaları, poemə kimi oxu-nurlar. Kitab tamamlanandan sonra Xəlil Rza Ulutürkün 18 il bundan qabaq - 1981-ci ildə yazılmış şatırlarındakı böyük həqiqəti bir dəha dərk edir və onun fikirlərinə qo-şulursan: "Fəxr etdim ki, Azərbaycan tor-pağının min illər boyu yetirdiyi şatırlar sırasında Fikrat Sadıq adlı bir şair də var. Mərd, matin, casur, vüqarlı bir şair. Bu kövrək, bu həzin, bu casur, müştəqil bir şai-



Sabir RÜSTƏMXANLI

**Görkəmlili  
şairimiz  
Fikrat  
Sadığın  
sağlığında  
yazılmış bu  
məqaləni  
onun işıqlı  
ruhuna  
bağışlayıram**

# İşıq və xeyirxahlıq şairi

rin yalnız özünün keşf etdiyi müştəqil bir dünyası var. Mən Fikrat Sadığın poeziya qüdratına iman gətirdim". Bu sətirlər böyük Xəlil Rza tərəfindən və 18 il önce deyilib. Bu on səkkiz ildə isə Fikrat Sadıq dayanmayıb, bir az da inkişaf edib, bir az da bö-yüb.

Onun indiki poetik ovqatını və son illər şeirlərinin dəyərini göstərmək baxımdından "Etiraf" şerini də yada salmaq istərdim:

*Soruşma gəl: nədir, qoca,  
Bu nə vaxtın yazmağıdır,  
Qazanın dəhidir bunlar  
Sözlərimin qazmağıdır!*

"İşə ev arasında", doğrudan da, Fikrat Sadıq poeziyasının qazmağıdır. "Bu kitabı son sözüm bil" - deyən şair, görürün, həm nəşr çatınlığını, həm sera münasibətin soyuqluğunu, həm də ki, öz ömrünü nəzərdə tutur. "Sonuncu şeir" ovqatı şeirlərə doğma-haldır və həttə Fikrat Sadıq bu barədə ayrıca, gözəl bir gərəylə də yazıb. Amma bu "Son şeir" 1992-ci ildə yazılib və şükür ki, "son" olmayıb və haqqında danişdiğimiz kitab da, bir sıra qəzet silsilələri də "son"dan-sonra yaranıb. Amma baxın, şair sonu necə görür?!

*Döyüsdə ölmədəm, deyəm,  
Bayraqı örtün üstümə.  
Üstündə son mışram donmuş  
Varağı örtün üstümə.*

Bu gözəl şeir, bu poetik "vəsiyyət" dün-ya ilə vidasın qaçılmaz qüssəsindən doğulsa də, bir ömrün, umidləri qırılmış bir nə-slin həyat tarixçəsidir.

Bununla belə, bu ümidsizlikdə bir ümid, bu "son"da bir sənətsizlik var, çünkü öz mis-rasını yaşıdan vərəqə. Vətənin qara torpa-ğıyla, Günaşın saçılıyla örtülmək əbədiyyət axınına qoşulmaqdır, əslində, bu "son" yənə Vətənə, onun təbətinə, dağına, dorası-nə qayıdışdır:

*Çoqlar mənə zədim olsun.  
Tale mənə zəmin olsun.  
Bir dərə məzarım olsun.  
Bir duğt örtün üstümə!*

Kitabın bölmələrində birində bu cür gözəl gərəylilər toplanıb.

Fikrat Sadıq Şirvanda doğulub, Şirvani da, onun şeir ənənlərini də kifayat qədər bilir. Amma şair Şirvanın klassik şeir məktəbindən dəha çox aşiq şerinə, Qurbanilər, Ələsgərlər məktəbinə, digər tərəfdən sərbəst şeir ənənlərinə, Rəsul Rzaya bağlıdır. Bü-iki yol ikisi də ona doğmadır və hər ikisində Fikrat arxayı, güclü gərənür.

Gərəylə və qoşma indi yenidən dəbdədir; ən çoxdan unudulanlar, ən yeni olan kimi təzədən meydana çıxır, Yunis İmrələrin kökü və ruhunu bilməyən adamlar, işfanın, sufliliyin, ilahi eşqin yalnız adını eşi-dən və bu barədə bilikləri on-on beş ümumi anlaysıdan o tərəfə getməyən bəzi müəlliflər bu köhnə anlaysıların kölgəsində yeni ədə-biyyat yaradıcılığı iddiası və aldanışı ilə öz-lərini aldadırlar.

Əslində, şerimiznə gərəylə xətti heç vaxt qırılmayıb. Sadəcə, təsvir vəsítələri dəyişilib. Yunis İmrə, Bürhanəddin, Xətai qoşma və gərəylilərinən obrazları və rəmzlər sistem-lərinin bağlı olduğu bütöv təribyə və inam sistemi dağılıb. O vaxt Allaha inanıb, onun zərrəsi olmağın şərtlərini duybı Allaha doğru yol gedirdilər, ölümə başqa bir həyatın başlangıcı kimi baxırdılar və ilahi eşqin nuruna bürünmüş halal bir ömürələ bu haqqı qazanırdılar. İndi Allaha inanmadan, onun yox, şeytanın zərrası kimi özür sərərək, ölümü və vəhdəti dərk etmədən nəyə və kimə doğru yol getdiklərini, nəyə və kimə yalvardıqlarını bilmədən dua edirlər. Burda yalnız bir necə nəşər istisna olunur, o cümlədən Fikrat Sadıq. Fikrat Sadığın gərəyliləri bu günün düşüncəsindən, bu günün ağırlarından biçilib, forma ənənəvi, "arxaik" olsa da, ruh arxaik deyil, çalmanın səz olsa da, çalan "Uvertüra", "Milli mars" çalrı və ya şəhid məzarı üstündə ağı deyir. Bu forma çağdaş dönyanın rənglərinə boyanıb və bu dönyanın heç bir dərdində dərliq eləmir.

# İşıq və xeyirxahlıq şairi

Əvvəli 3-cü sahifədə

Çeçen yasda yallı gedir,  
Dardı tapdalayır, nadir?!

Onsuz da mərd ollardadır  
Cövhər bayraqı deyirəm.

Bu gərəylilarda Xəyyam dövrünün ruhu və düşüncə tərzi ilə ("Daha mənə əlac yoxdur, bir ota əlac bil məni" və ya "pis zamanda gəlib getdi, dünya evi təmir imiş") bu günün Milli azadlıq hərəkatının sevinci vəhdət yaradır ("Olan oldu, ta qulaq as! Qiyamətə qalmaz qisas, Bir gün azad olar Qafqaz, Mən olacağım deyirəm").

Klassik xalq şerinin müdrik ənənələri səbətdə vəzndə "sərbəst", nikbin həmişəcavan olan müəllifi yüz ilin ağsaqqalına çevirir və nəticədə, "göylü" əslinə qayıtmaq fikri kimi, türk şerinin əbədi, əzəli mövzusu onu da qanadına ahr.

Göydən yerə baxılsa, mən  
Kövrək samanca deyiləm.  
Gümanın ağ halasıyəm,  
Hətta gümanca deyiləm.

...Bir kimsəm yox, çata dada,  
Yerdə hamı - yerli adam.  
Mən qəribəm bu dünyada,  
Mən bu zamanca deyiləm.

Ümumiyyətlə, insan və zaman münasibətləri Fikrət Sadiqin tez-tez müraciət etdiyi mövzularndandır ("Zaman-hakim saatına təəssüflə baxıb dedi: - Son sözünü söyle, yetər "Qalx ayağa, vaxtdı", - dedi" və ya "Quş belində uçur zaman", "Zəmanədən küsən şerim", "Onsuz da hər gün, hər saat, mən ölürləm sakit, rahat", "Bu yorgun Payız qocanın qayıtmış Baharı sənsən!", "İndən belə əvvəlki tək, firlanacaq çərxi-fələk" və s.). Onun gərəylilərində zaman sərhədləri şartdır, çünki şeirlərdə bir ömrün ağrı-acısı, itki və təəssüfləri ("Bir az çox sevinəndə zülm girir araya. İşim nəhs golur, nəhsəm, Çəşib bütöv söz desəm, Bütövləşmək istəsəm, Bölmə girir araya") ilə yanaşı zamanın, məkanın kainat ölçüləri də var ("Göydə sənmüş günəşlər var, Yerə həsrət ilə baxar", "Tari-xə deyir sözünü, günə demir, aya demir") və şair ruhu həmişə bu iki ölçü arasında - ölümlə-ölümüzlüklə, insani sonla ilahi sonsuzluq arasında cirpinmadadır. Bu təzad, narahatlıq onun şeirlərində həm dil, həm obrazlar sistemi baxımdan yeni, bənzərsiz ifadəsini tapır.

Kitabın digər altı bölməsinin hər birində Fikrət Sadiq istedədinin başqa bir cəhəti qabarır. "Çevrə" bölməsində şairin vətəndaşlıq ruhunun böyüküyü, zahirən poetikadan uzaq görünən mövzuların necə yüksək bir sənətkarlıq la "poetiklaşması" diqqəti cəlb edir:

Oğlu ölü bir il ağlar...  
Yüz il ağlar,  
Min il ağlar  
Yurd itirən

- misraları həmin bölmənin leytmotivi sayılabilir. "İstiqlal bayrağı", "Sağ əlin başımıza, Almaniya", "Birca bu qalmışdı", "Şəhidərlər xiyabanında" və başqa şeirlər şair ürəyinin gecə-gündüz bu dünyasının, Azərbaycanın dəndlərinə kökləndiyini göstərir. Amma burası var ki, Fikrət Sadiq dəndlərin poeziyasına varmayınca, hansı siyasi-ictimai olay olur-olsun, onun mayasındaki poeziyanı söza çevirməyin yolunu bulmayıncı yazmur. Buna görə bu bölmə həm günümüzün əksidir, həm də yüksək poeziya nümunələridir. Təəssüf ki, bir qəzet məqaləsi geniş təhlili imkan vermir.

Fikrət Sadiqin sözü iti və kəsərlidir. Məclis-lərdə, yolda-izda elədiyi zarafatlar balkə də nə saf poeziyadır. Bu kitabda da bədahətən deyilən həmin zarafat və atmacaların bir hissəsi "Yenə kəsə sözlər, yeni kəsə sözlər" bölməsində toplanıb.

Dedilər ki, bütərə qırın!  
Demədilər ki, lüdərə qırın!

Və ya:

Öyrini divara dirədilər,  
Güllədilər,  
Güllələr əyri getdi.  
Düz-divara dirədilər  
Güllədilər  
Güllələr ditz getdi

- kimi nümunələr. Falsəfi-estetik dəyəri ilə yanaşı, həm də bu günün havasını yaşıdır, ruhumuzun şəklidir. Həmin bölmədə elə şeirlər də var ki, Fikrət Sadiqin sənətə münasibətinin meyari sayıla bilər.

Bir damcı şəhərəşir olarmı,  
Bir gılə göz yaşadırsa, onda necə?  
Günaşın bir telindən şeir olarmı,  
Bir yarpağı yaşadırsa, onda necə?  
Sahildəki qumdan şeir olarmı,  
Ovulmuş qaya dasındırsa, onda necə?  
Çeçələ barmaqdən şeir olarmı,  
Beş barmağın qardaşırsa, onda necə?

Doğrudan da, sadəcə şəh, sadəcə günəş teli, sadəcə sahil qumu və ya çəçələ barmaq naturadır, poeziya sehinin göz yaşına bənzəməsindən, günəş telinin yarpaqları yaşatmasından, qaya daşlarını ovan talelərdən və ya faciələrdən, beş qardaşın qardaşı olan kiçik barmaqların böyük ümidi dərəcədən açılmış güclərindən başlanır və Fikrət Sadiq fərqləndirən də budur ki, o həmisi "şeir olan", naturanın, ilk görünən arxasında həqiqəti axtarır.

Bu cür sərrast, qısa şeirlər digər bölmələrdə də var. "Bakı-Bağdad-İstanbul" silsiləsində oxuyurq:

Harda türk var,  
Orda neft var.  
Harda neft var,  
Orda hələ var.  
Nefti olan ölkələrin  
Hamisində Kərbəla var.

Bu silsilədə tariximiz, faciələrimiz, ayrılıqlarımızın ifadəsi olan, türklük, vətəndaşlıq ruhundan yoxrulmuş, yiğcam, amnia mərmər cılılalı, sərrast şeirlər var: "Abidə", "Körkük-Şirvan", "Salam Beynəlhəreyn", "Atalar sözü", "Bayati", "İstanbul quş baxışıyla" və s.

Yaşadığımız günlərin siyasi adı "keçid" olsada, poetik adını Fikrət Sadiq təpib: "Addamac".

Bu günlərə neçin keçid deyirlər,  
Keçid deyil, addamacdır, addamac.

...Qalib millət bu keçidə naəlac.  
Başdan-başa fəlakətdi addamac.  
Addamacda neçə-neçə adam ac.  
Neçəsinə taxt-tacda addamac.

Düzünə qalsa, "İslə ev arasında" kitabının bütün ruhu - addamac ruhudur. Yer kürsəsinə tramvay kimi, qatar kimi minib Günəşin başına dolanın və ömrünü "yol pulu" - verən insanların hayatı da addamacdır. Gəlişə gedis arasından, minildən-minillə addamac, imreiyadan-müstəqil dövlətə addamac, gənclikdən qocalığa addamac, ömrürən-ölümə addamac... Kitabda bu qatların, paralel yolların ağırları, təzadları, ümidi dərəcədən açılmış güclərindən başlanır.

"Vətənin əl boyda daşı" bölməsindəki "Payız düşüncələri, lirik miniatürələr poeması" adlanı da, zaman, ömr, tale, dünya haqqında düşüncələrin falsəfi-poetik yetkinliyinə görə müllişinə on yaxşı əsərlərindən biridir.

Fikrət Sadiq Vətən daşının, böyük xalq ruhunun qoruyucusu, bu ruhu saf və gözəl poetik rənglərlə zənginləşdirən qüdrətli şairimiz Sabir və Hadi poeziyasındaki bədii-ictimai siqləti davam etdirən əsl söz ustasıdır.